

ÇEÇENİSTANIN PAYTAXTI - GÖZƏLLİK VƏ RAHATLIQ ŞƏHƏRİ

Qroznının 200 illik yubileyindən təəssürat



Oktyabr ayının 4-də axşamüstü məlum oldu ki, Çeçenistanın paytaxtı Qroznı şəhərinin 200 illik yubileyində iştirak edəcək nümayəndə heyətinin tərkibində mən də varam. Əlbəttə, Çeçenistan və onun paytaxtı Qroznı haqqında müəyyən qədər təsəvvürüm olsa da, çox da uzaq olmayan keçmişdə baş vermiş hadisələrdən sonra ilk dəfə görüşəcəyim şəhərlə bağlı məlumatlarımı bir az da dərinləşdirmək istədim. Vaxt az idi, çünkü biz səhər saat 8-də uçacaqdıq. İndiki texniki imkanlar sürətli araşdırma, məlumat toplamağa müəyyən mənada bəs eləyir.

...Əvvəla onu deyim ki, son illər Qroznı şəhərinin Rusiyada bir çox cəhətdən birinci olması təsadüfi deyil. Nəhəng Rusiya dövləti Qroznının inkişafına xüsusi diqqət göstərir.

Qroznı indiki insani təəccübləndirəcək dərəcədə gözəlliyinə və abadlığına çatananın çox faciəli yol keçib. XIX əsrin Rusiya - dağlılar mühəribəsində, Şeyx Şamilin zamanında, yəni çox gənc ikən dəfələrlə həmlələrə məruz qalıb. On dağıcı dəhşətli dərəcədə faciəli günlərini Qroznı II Cahan mühəribəsində yaşıyib. Şəhər demək olar ki, yerləyeksən edilmişdi. Həc bircə bina da salamat qalmamışdı, bu azmiş kimi Sovet imperiyasının tiranı Stalin Rusyanın içərilərindəki - yəni Qroznı çəçenlərini də uzaq Qazaxıstan çöllərinə sürüşün eləmişdi. Xronikada belə məlumatlar var ki, faşizmə qarşı döyüşən çəçen qəhrəmanlarından sağ qalanlar yenidən Vətənə qayıdanda doğmalarını tapa bilməyiblər. Onların sorağı ilə uzaq Qazaxıstan - Sibir çöllərinə üz tutublar.

Ümumiyyətə, Stalinin dağlı xalqlarına, eləcə də, türk əsilli xalqlara qarşı qəddar və amansız münasibət vardi. Elə Çeçenistanın, çəçenlərin özləri də bu münasibətin qurbanı olmuşdular. Tiranın ölümündən sonra böyük Sovetlər imperiyasının daxili mənəvi mühitində bir yumşalma baş verdi. Bu gün bir çox tariixilər həmin mərhələyə Xruşşov dövrü də deyirlər. Həqiqətən Xruşşov zamanında imperiya mühitində bir mülayimlik müşahidə olunurdu. Biz artıq bu dövrü şahidiyik. Xruşşov zamanının rəsmi münasibəti Çeçenistana və Qroznıya yeni hava getirdi.

Çeçen xalqının taleyi ilə Qroznının taleyi arasında bir oxşarlıq var: ağır yaralar, itkilər, sürgünler, dağıntılar, yənə bərpa, özünəqayıcılış və təzədən Sovet imperi-



yasının dağılması zamanından başlanan mərkəzdənqəçmə meyillərinin yaratdığı fəsadlar: özbaşınlıq, talanlılıq, quldurluq baş alıb gedir və Qroznı şəhəri təzədən dağıdırır. Ötmüş on illiklərin arxasında qalmış və məhv edilmiş Qroznı şəhərini Rusyanın hakimiyət dairələri yenidən bərpa etmək qərarına gəldi.

2015-ci ildə keçirilən sorğu əsasında məlum olub ki, Qroznı Rusyanın ən varlı və ən gözəl şəhərləri sırasında birinci yerdə durur. Elə bu faktın özü Rusyanın Qroznı şəhərinə və Çeçenistana olan münasibətinin təzahürüdür.

Qroznının əsası 1818-ci ildə qoyulub. Suja çayı üzərində Şimali Qafqazda yerləşən şəhərdir. Rusyanın cənub şəhərləri sırasındadır və Çeçenistan respublikasının paytaxtidır. Şimali Qafqazda ən böyük şəhərlərdən biridir. Ərazisinə görə II, əhalisinin sayına görə III böyük şəhərdir. Bünövrəsinin qoyulduğu, bir növ yarandığı vaxtdan ötmüş yarım əsr ərzində şəhərin adı Qroznaya qalası olmuşdu. Ancaq 30 dekabr 1869-cu ildən rus çarının göstərişi ilə şəhər Qroznı adlandırılabilir. Ancaq yerli əhalisi arasında hələ də tarixi ərazilinin adına görə Qroznı Solj qala kimi adlandırınlardır.

Qroznı şəhərinin taleyi adına münasibətdə də öz ağrılarını yaşadır. 90-cı illərin sonunda şəhər Cövhərqala adlandırılıb. Bu o vaxt idi ki, Çeçen İckeriya respublikası bir növ Rusyanın nəzarətindən kənarda idi. 2005-ci ildə tarixi Qroznı adı qaytarılan şəhərin ünvanını Çeçenistan parlamenti yenidən dəyişmək istədi. Terrorla, öldürülmüş çəçen lideri Əhməd Kadirovun şərəfinə Ahmed Qala adlandırmaq təklif olunurdu. Ancaq bunu yeni lider - Ramzan Kadirov qəbul etmedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə xüsusi təyyarə ayrılmışdı. Azərbaycan nağıllarının üçan xalçası müasir intensiv nəqliyyat vasitəsi təyyarə ilə Qroznıya çatmaq o qədər də vaxt aparmadı. Biz şəhərə çatanda, yəni oktyabrın 5-də sə-

hər hava buludlu idi. Bir saatdan az müddətdə təyyarədə olmuşduq. Nümayəndə heyətimizi Qroznının təyyarə meydanında Çeçenistan Respublikası parlamentinin rəsmi adamları qarşılıdlar. Deyilənə görə hər il bu vaxtlar hava soyuq və yağıntılı olur. Ancaq indi sakit və mülayim idi.

Qroznı şəhərinin 200 illiyi münasibəti ilə düzənlənən tədbirdə iştirak edəcək nümayəndə heyətinin tərkibində mədəniyyət naziri Əbülfəz Qarayev, Şeyx Allahşükür Paşazadə, millət vəkiləri Cavanşir Paşayev, Malik Həsənov və mən də var idim. Şəhərin görməli yerləri ilə tanış olduq. Bir azdan rəsmi tədbir başlayacaqdı.

Məni ən çox maraqlandıran insanların mənəvi durumu idi. Axi son illərəcən bütün Çeçenistani və Qroznını terror cənginə almışdı. Amma açıq-aydın hiss olunurdu ki, adamlar heç bir nigarənlilik hissi keçirmirlər, çünkü Çeçenistanda kifayət qədər güclü idarəetmə orqanı yaradılmışdır. Qroznı şəhərində insanların rahat işləməsi üçün sosial imkanlar genişləndirilmiş, yeni iş yerləri açılmışdır. Bu da istər-isteməz əhalinin maddi durumunu yaxşılaşdırmış hər kəsə, bir mənəvi rahatlıq gətirmişdir. Mətbuatdan öyrəndiyim məlumatda deyilirdi ki,

2015-ci ilin sorğusu əsasında məlum olub ki, Qroznının 300 min nəfərə yaxın əhalisinin ancaq 9 faizi yoxsulluq hədində yaşayır. Əlbəttə, bu çox böyük eksəriyyətin rahat yaşayıb işlədiyi şəhərdə insanların həqiqi mənəvi rahatlığından xəbər verir. İndi dünyadan taleyülü məsələlərinin az qala emosiyalarla həll olunduğu bir dövrdə Çeçenistan paytaxtında gördüklərim məndə belə bir inam yaradı ki, dinc yaşamaq şəraitində insanlar daha çox uğur qazana bilərlər. Gördüklərim təsdiq edirdi ki, Çeçenistanda çəçenlərin milli mədəniyyətlərini inkişaf etdirməsi, dillərini qoruması üçün hər cür şərait yaradılıb. Çeçen xalqı və bütövlükdə Çeçenistan Respublikası belə bir mənəvi rahatlıq şəraitində Qroznının 200 illiyini bayram edirdi. Hələ onu da deyim ki, tədbir başlanmadan bir an əvvəl Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadirov salona daxil oldu. Adamlar onu hərətə, sözün həqiqi mənasında, sevgi ilə qarşılıqlı şəhərindən xeyli aşağı tökülmüş, gənclik enerjisi hərəketlərdə duyulan, qıraq çəçen lideri, Prezident Ramzan Kadirov iti və inamlı addımlarla rəyasət heyətinə tərəf gedirdi. Birinci sıranın, yeni bizim əyləşdiyimiz cərəgənin yanından keçəndə, Şeyxülislam Allahşükür Paşazadəni gördü, həmin andaca onun yanında ayaq saxladı. İkiəlli görüşdü və onun dilindən dediyi sözləri aydın eşitdim: «Moy qlavnı...». Mən deyə bilmərəm o, bu sözlərin arxasında fikrində neyi tuturdı, Şeyxi hansı düşüncədə görüdüyü ifadə etmək istəyirdi, - bunu demək çətindir. Hər halda onun aydın eşidilən həmin iki kəlməlik sözü də çox şey deyirdi. Şeyxaya qalxdı. Prezident Ramzan Kadirovla isti-isti görüşdü. Biz gözləyirdik ki, Ramzan Kadirov bundan sonra keçib gedəcək, ancaq keçib getmədi. O, təkidli tələblə Şeyxi rəyasət heyətinə dəvet etdi. Şeyx razılıq eləsə də, o, təkidlə tələbində davam edirdi. Nəhayət, Şeyx razılaşdı və prezident Ramzan Kadirovu qabağa buraxmaq istədi. Yenə Ramzan Kadirov razılaşmadı. Şeyxi irəliyə çekdi. Bir sözə, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öndə, onun arxasında Ramzan Kadirov və digərləri rəyasət heyətinə yoldaşdı. Sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayevin də nümayəndə heyətinin tərkibində olduğu bildiriləndə Ramzan Kadirov onu da rəyasət heyətinə dəvet etdi.

Tədbiri şəhərin icra başçısı İslam Kadirov açdı. Şəhərin tarixindən, bu tarixin uzun və əzablı tale yolundan danişdi. Sonra Rusiya Respublikasının Prezidenti Putinin sərəncamı oxundu. Qroznı şəhəri «Şərəf» ordeni ilə təltif olunmuşdu.

Bu yerdə rəsmi xronikanın diqqətini cəlb etməyən bəzi məqamlar da məndə xüsusi maraq doğurdu. Şəhərin məri prezidentdən xahiş edirdi ki, Qroznının yenidən qurulmasından yaxından iştirak etmiş Ramzan Kadirov bir neçə kələm danişsin. Mənə elə gəldi ki, həmin anlardada Ramzan Kadirov heç danişmaq haqqında fikirləşmirdi, ancaq o, hiss olundu ki, həm dincəyiciləri, həm də onu tribunaya dəvet edən şəhərin mərini cavabsız qoya bilməz. Ayaq ayalı və tribunaya keçdi.

(Davamı 9-cu səhifədə)

(Əvvəli 8-ci səhifədə)

Deyəsən, İslam Kadirov tribunani boşaltmağa bir az gecikmişdi. Prezident gülə-gülə onun boynunun arxasına bir yüngül şillə də çəkdi. Bu da salonda daha xoş bir əhval yaratdı və alqışlara səbəb oldu.

Ramzan Kadirov yaxın tarixi çox əsaslı şəkildə təhlil elədi. Arabir keçmişə də nəzər saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təmsilində Çeçenistana münasibətdən də bəhs etdi. Mədəniyyət naziri Əbülfəz Qarayevin və Şeyxüislam Allahşükür Paşazadənin nümayəndə heyətinin tərkibində olmağından məmənunluq duyduğunu da bildirdi.

Rusyanın müxtəlif yerlərindən gəlmış nümayəndələr çıxış elədilər və bu arada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və bizim nümayəndə heyətinin təbrikini çatdırmaq üçün Əbülfəz Qarayev söz verildi.

Azərbaycan Respublikasının Mədəniyyət Naziri Qroznı şəhərinin 200 illik yubileyində iştirakından məmənunluq duyduğunu, insanların əhval-ruhiyələrindəki yüksək və xoş ovqatın şərki olmaqdan razı qaldığını bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini və Çeçen xalqına xoş arzularını bildirdi. Bizim nümayəndə heyətində iştirak edənlərin də adlarını çəkdi. Bizim də təbriklərimizi çatdırıcı.

liderinin çıxışlarında ifadə olunduğu kimi bütün Çeçenistanda Allahşükür Paşazadənin xüsusi hörməti var. Ən azı Allahşükür Paşazadə Çeçen Respublikasının Milli Qəhrəmanıdır.

Şeyxüislam Allahşükür Paşazadə bizim nümayəndə heyətinin rəhbəri idi. O, Çeçenistandan Prezidenti Ramzan Kadirovun çıxışındaki bir məqamı diqqətində saxlamışdır. Ramzan Kadirov Çeçenistanda olan sağlam mənəvi mühit haqqında müəyyən mühəhizələrini söylədi. Ancaq hələ də problemlərin qaldığını da söylədi. Axi çeçenlərlə inkuşlarla arasında ərazi məsələsi hələ də münaqişəli olaraq qalır. Münaqişənin isə demək olduğunu biz daha yaxşı bilirik. Dağlıq Qarabağla münaqişənin necə bir müharibə alovu yaratdığı, özün tarixi əraziləri üstündə xalqımızın necə dəhşətli faciələr yaşadığı çeçen və inkuş xalqlarına da yaxşı məlumdur. Çeçenistandan Prezidenti çıxışında çeçen və inkuş xalqları arasındaki münaqişənin həlli naminə aqsaqalların yaxından iştirakının vacib olduğunu da dedi. Fasilə vaxtı Şeyx Çeçen və İnquşetiya məsələsi ilə bağlı müftiləri başına topladı. Onlar ayrı-ayrı bölgələrin dini liderləri idi. Şeyx hadisənin mənəvi əsasları haqqında danışdı. Hər hansı bir münaqişənin danışçıları yolu ilə, dincliklə həllinin mümkünüyünü diqqətə çəkdi. Şeyxüislam Allahşükür Paşazadə yaxın keçmişə londa necə böyük əks-səda doğurduğunu görmək qürurverici idi.

Bu arada çox maraqlı nüans da oldu. Bir neçə qadının əhatəsində yaşa dolmuş, xüsusi diqqətde olan bir qadın da salona daxil oldu. Bir də onu gördüm ki, rəyasət heyətində əyləşmiş prezident az qala qaça-qaça həmin qadının qabağına yüyürdü. Onu qarşılıyib qabaq cərgədə əyləşdirdi. Sən demə, həmin qadın prezident Ramzan Kadirovun anası imiş.

Həyatın, dünyanın ele işləri var ki, onu axıracan öyrənməyə bir ömür bəs eləmir. Biz çalışırıq, vuruşuruq həyatı-

yürürdüsə, eləcə də, Vətənin tarixi təleyinə doğru eləcə can atdığını, yüyürdüyü, xalqına necə məhəbbət bəslədiyi də gördüm. Və bu məndə xüsusi razılıq doğurdu. Bir daha inandım ki, soyuna sevgi ilə yanaşan insan, Vətəninə də, torpağına da sevgili bir münasibət bəsləyə bilər. Yeni Qroznını, həm də Ramzan Kadirovun əsəri hesab etmək olar. Çünkü bu əsər az qala Avropa və Asiya qitəsində bir möcüze kimi parlayır. Bu gün Qroznı şəhəri sözün həqiqi mənasında bir gözəllik diyarıdır.



ÇEÇENİSTANIN PAYTAXTI - GÖZƏLLİK VƏ RAHATLIQ ŞƏHƏRİ

Qroznının 200 illik yubileyindən təəssürat



Mədəniyyət Naziri Əbülfəz Qarayev qeyd etdi ki, Azərbaycan xalqı ilə çeçen xalqının uzaq keçmişdən bəri tarixi əlaqələri olub. İqtisadi, ticari və geniş profili mədəni əlaqələr bu xalqları bir-birinə bağlayıb. Hər il Azərbaycandan Çeçenistana, eləcə də, Çeçenistandan Azərbaycana çoxlu turistlər gəlir. O, əlavə etdi ki, bu əlaqələri bundan sonra da genişləndirmək üçün Azərbaycan dövləti demokratik əsaslarla tədbirlər həyata keçirəcək. İndi Azərbaycanda da Çeçenistanda da buna hər cür imkan var. Yeni təfəkkürlü gənclərin bu əlaqələrdə iştirakı çox vacibdir.

Mən ən xırda - başqlarının gözündə xırda görünəcək detallara da fikir verirdim. Hiss edirdim ki, Rusyanın başqa yerlərindən gələn qonaqlarla Azərbaycandan getmiş bizlərə münasibət xeyli fərqlidir. Onu da tuydum ki, həm şəhərin icra başçısının, həm də Çeçen

tarixi ekskursiya etdi. Ümməmilli liderimiz Heydər Əliyevin keçmiş sovetlər birliyinin siyasetindəki xidmətlərindən danışdı. Onun xalqlar arasında yaratdığı dostluq münasibətlərindən bəhs etdi.

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərliyi və yerli müftilərin imzası ilə Çeçen və İnquş xalqlarına müraciət qəbul olundu. Hiss olunurdu ki, yerli din xadimləri Şeyxüislam Allahşükür Paşazadəyə xüsusi rəğbət bəsləyirlər. Onu da deyim ki, Qafqaz xalqları arasında aqsqqal fenomeni həmişə öndə olub. Bu gün də Şimali Qafqazda insanların mənəvi olaraq aqsqqallığıga ehtiramı tarixi düşüncə ilə bağlı olaraq qalır. Şeyxin təşəbbüsünə insanlar çox rəğbətlə yanaşdırılar. Ayri-ayrı nümayəndələr də bu məsələdə Şeyxin mövqeyini təqdir etdirilər. Onlar tez-tez deyirdilər ki, Şeyx bize çox doğmadır. O, həm də bizim Milli Qəhrəmanımızdır. Bu adın sa-

mızı, yaşayış tərzimizi düzənləməyə cəhd edirik. Bu çalışmada, bu çarışmada çox vaxt ən zərif, ən ince insani hissələrimizi, duyğularımızı ya itiririk, ya da onları həyatımızın önünə çıxara bilmirik. Bu da son nəticədə bizim bayaglilığımıza, bizim biganəliyimizə gətirib çıxarıır. Mən prezidentin anasının hüzuruna doğru necə yüyürdüyü görəndə, bəlkə də, iztirablı duyğular keçirdim. Hələ üstəlik kövrəldim də. Demək, sən kim olursansa, ol, hansı mərtəbədə olursansa ol, hansı vəzifəni daşıyırsansa daşı, ancaq övlad olduğunu, valideyn qarşısında borclu olduğunu gərək unutmağın.

Ramzan Kadirov anasına doğru yüyürdü. Bu bir oğulun anasına tərəf can atmasıdır, amma o, prezident kimi, həm də xalqına, Vətəninə doğru belə yüyüre bilsin. Və mən bu həqiqəti - yəni Ramzan Kadirovun anasına doğru necə yü-

Bir məqama da münasibət bildirmək istərdim. Çeçenistana Respublikasının Prezidenti Ramzan Kadirovun adını Şərqdə Ramazan Kadirov kimi tanıırlar. Ramazan adının hardan gəldiyi İsləm aləminə məlumdur. Amma Rusiya və Avropa tərəflərde Ramzan kimi tanıırlar. Ramzan isə rəmzlər anlamadadır. Bu gün Çeçen Respublikasının və Qroznının əmin-aman mühitinin, dinc qu-ruculuq şəraitinin rəmzi Ramzan Kadirovudur. Düşünürəm ki, adın bu cür rəmzi mahiyyəti qədərinə başa düşüləndir.

Çoxlu çıxışlar, böyük konsert, görkəmli mədəniyyət, incəsənət xadimlərinin ifaları... bütün bunlar qonaqlara xüsusi zövq verdi. Tədbir hələ davam edirdi.

Onu da deyim ki, Qroznı şəhərinin 200 illik yubileyində Çeçenistana prezidentinin gənclərə və şəhər əhalisinə xüsusi hədiyyələri də oldu. Bu, müxtəlif istiqamətli hədiyyələr arasında ikisini ayrıca qeyd etmək istərdim: 200 gəncin dövlət hesabına toy mərasimi təşkil olundu. Bundan başqa 200 ailəyə də pulunu dövlət ödəməklə mənzil paylandı. Təbliğ olunmalı, ibrat götürməli örnəklərdir və uzun zaman insanların yadlanırdan çıxmayacaq.

Bütün günü açıq hava oldu. Müləyim günəş insanlara hərarət bəxş edirdi. Səhərki buludlu havadan əsər-əlamət qalmamışdı.

Axşam düşməndü, göy üzündə ay parıldayırdı, ulduzlar yanırırdı.

Hiss olunurdu ki, sabah da Qroznının üzərində parlaq, aydın günəş olacaq.

Biz izacə alıb təyyarə meydanına yollandıq. Gecə saat ikidə isə artıq Baki-kəndə idik.

Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq, Millət vəkili,
Baki-Qroznı-Baki.